



Məğlub dövlət və məğlub xalq öz seçimində tələsməlidir



Avropa İttifaqının Qafqazda ən güvənli tərəfdaşı

Azərbaycan geosiyasi və geoiqtisadi əməkdaşlıqda etibarlı partnyor kimi qəbul edilir

Son 20 ildə nail olduğu dinamik sosial-iqtisadi tərəqqisi və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edilir. Cənubi Qafqazın şəriksiz lideri olan, Avropa ilə Asiya arasında geosiyasi və geoiqtisadi fəal aktor rolunu oynayan Azərbaycan regional və global miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini uğurla inkişaf etdirməkdədir.

Respublikamızın xoş mərəmə və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Azərbaycan Avropa İttifaqı ilə bərabər-hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi-siyasi islahatlara dəstək, "Şərqi-Qərbi", "Şimal-Cənub" nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması, infrastrukturun inkişafı və digər müxtəlif çərçivələrdə inkişaf etdirib. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa ilə Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlb edici edən faktorlardır. Azərbaycanla Aİ arasında 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı oha da edib.

Göründüyü kimi, "Şərqi-Qərbi" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən, bu istiqamətdə müxtəlif global layihələr reallaşdırın, eləcə də mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan reallaşdırdığı layihələr, logistika infrastrukturunu ölkəmizi güclü tərəfdaşa çevirib.

Hayastan vaxtı uzatmaqla yalnız özünə ziyan edir

Müharibənin alternativi sülhdür!
Sülhün alternativi isə müharibə.

Hayastan bir dəfə sülhə gəlmədi, havadarlarına güvənərək Azərbaycandan torpaq qoparmaq istədi.

Hətta olmayan gücünə arxalanaraq "Qarabağ Ermənistanıdır və nöqtə", "Yeni ərazilər uğrunda yeni müharibə" deyərək sarsınlamaqla biza hədə-qorxu da gəldi.

44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyev düşməni diz çökürdü, "dəmir yumruğu" ilə başını əzdi, yalnız irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra hərbi əməliyyatları dayandırdı!

Miskin günə salınmış forpost dövlət dağılmış ordusu, on bir min fərarisi və axmaq dü-

şüncəsi ilə hələ də qisasçılıq niyyətindən əl çəkmir.

Yenə kiməsə, nəyəsə güvənərək özge ağzı ilə hürür, sülh müqaviləsinin imzalanmasını güllüncə bəhanələrə, gündə bir sorsəm fikiri söyləməklə uzatmağa çalışır, boş xüyalara ümid bəsləyir.

Amma haylar lap yaxınlarda aldıkları dərdsən düzgün nəticə çıxararaq ömin olmalıdırlar ki, Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülhdən başqa yolları yoxdur, yeni müharibə onlar üçün yeni, daha ağır məğlubiyyətə başa çatacaq!

Bu dəfə təkə olub-qalan ordularını yox, dilənçi dövlətlərini də itirəcəklər!

Azərbaycanın QURTULUŞ salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə

30

Tarixi qayıdış



Azərbaycan xalqı yenilməzliyini nümayiş etdirdi, belə ağır bir dövərdə hər zaman olduğu kimi, yenə də böyük müdriklik göstərərək vəziyyətdən çıxış yolumu Heydər Əliyevin Bakıya dövlət edilməsində gördü. Bu məqsədlə geniş hərəkat başlandı.

Digər tərəfdən ermənilərin davam edən hücumları, faktiki olaraq ölkənin parçalanma həddinə çatması, vətəndaş müharibəsinin ilk elementlərinin müşahidə edilməsi sanki daha böyük faciələ-

rin xəbərcisi idi. Belə olan halda xilasımızın Heydər Əliyevin Bakıya gəlişində olmasını dərk edən, bunun tok yol olduğunu başa düşən Elçibəy komandasının etirazlarına baxmayaraq, doğru addım atdı. Nəhayət, 1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi tayyar ilə Naxçıvandan Bakıya gəldi. Sözsüz ki, Heydər Əliyev tarixin nadir şəxsiyyətlərindən biri kimi, yüksək diplomatik bilgisi sayəsində vəziyyətin son dərəcə acınacaqlı olduğunun fərqində idi. Ümum-

milli Lider Azərbaycanın xilası üçün belə ağır məsuliyyəti üzərinə götürmüşdü.

Yalnız qüvvələr nisbətini doğru anlayaraq, xarici qüvvələrin ölkəmizə yönəlməmiş maraqlarını dərk edən bir kimlik bu prosesi düzgün yönləndirə bildirdi. Və elə də oldu, Heydər Əliyevin Bakıya gəlişi xalq tərəfindən böyük sevincə qarşılandı. Bu tarixi qayıdış xalqımızın xilası ilə nəticələndi. Ulu Öndərin tarixi missiyası Azərbaycanı ciddi təhlükələrdən xilas etdi.

Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıb

Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələnək bu zavodun ətraf mühitə təsirinə qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosisiyasınin aparılması yenilik deyil. "Metsamor"un uzun illər regionun ətraf mühitə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axdırılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti "Cronimet" bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.

➔ 6

Hayastanın ekoloji terroru bütün regionu təhdid edir

Sərhəddə metallurgiya zavodunun inşası digər qonşu ölkələrin ekosisteminə mənfi təsir göstərəcək

İllərlə işğalçılıq siyasəti yürüdən, tariximizi, mədəniyyətimizi məhv etmək üçün əlindən gələni edən Ermənistanın ekoloji terroru bitmir. Hayastan indi də Naxçıvanla həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodu inşa edir. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Eyni zamanda 16500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan sosial media hesabında da məlumat verib. Ekosistemə növbəti dəfə zərər yetirən Ermənistanın bu zavodu tikməsi qonşu ölkələrə ziyan vura bilər. Belə ki, bu, ətraf



mühitin çirklənməsinə, havada zərərli maddələrin artmasına gətirib çıxaracaq. Xatırladaq ki, BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyası (Espo Konvensiyası) planlaşdırmanın ilkin mərhələsində müəyyən fəaliyyətlərin ətraf mühitə təsirinə qiymətləndirmək üçün tələblərini öhdəliklərini müəyyən edir.

➔ 6

hələsində müəyyən fəaliyyətlərin ətraf mühitə təsirinə qiymətləndirmək üçün tələblərini öhdəliklərini müəyyən edir.

Espo Konvensiyası dövlətlərin sərhədlər boyu ətraf mühitə əhəmiyyətli mənfi təsir göstərə biləcək bütün əsas layihələr haqqında məlumatlandırmaq və bir-biri ilə məsləhətləşmək üzrə ümumi öhdəliyini müəyyən edir. Konvensiya 1991-ci ildə qəbul edilib və 1997-ci ildə qüvvəyə minib.

Beləliklə, sənədlə dövlətlər üzərlərinə öhdəliklər götürürlər. Təbii ki, imzalandığı, üzərinə götürüldüyü hər bir öhdəlikdən boyun qaçıran, şərtləri yerinə yetirməyən Ermənistan yenə də imzasına hörmət etmir.

MN: "Ordumuzun mövqeləri atəşə tutulub"

İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətində yerləşən mövqelərini fəsilələrlə atəşə tutub.

➔ 6

Müddafə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə

adekvat cavab tədbirləri görüldü. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfat işləri adı altında ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində

yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Erməni faşizminin qanlı siması bu dəfə Şuşada üzə çıxdı

Şuşa həbsxanasının yaxınlığında aşkarlanan kütləvi məzarlıq hayların xalqımıza qarşı törətdiyi cinayət əməllərinin daha bir sübutudur

Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlıq Birinci Qarabağ müharibəsi günlərində bu türmədə girov saxlanılan və o zaman 12 yaşlı Cəmaləddin Süleyman oğlu Hüseynovun Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi məlumata əsasən üzə çıxarılıb. İlkin olaraq 4 nəfərin meyitinin qalıqları aşkarlanıb.

Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıq bu həbsxanada azərbaycanlıların qanunsuz saxlanıldığını, onlara ağır işgəncələr verildiyini və orada amansız zorakılıqlar törətdiyini bir daha göstərir. Aşkarlanan bu məzarlıq da həmin qəndonduran hadisələrin bariz nümunəsidir.

Vətən müharibəsindən sonra ölkəmiz Qarabağ və Şərqi Zəngəzürda sürətli miniatürizmə əməliyyatı aparır və bununla həm də ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlər bir-bir ortaya çıxır.

İndiyə qədər Xocalının Ferrux, Xocavəndin Edilli, Ərəkül, Kolbəcərin Başlıbel və Zallar kəndlərinin ərazisində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında kütləvi məzarlıqlar aşkarlanıb.



➔ 6

"ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

"ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016,

№ 5, maddə 851) 3-cü hissəsinə "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti," sözlərindən sonra "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti," sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2023-cü il

"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (1 kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448,

№ 10, maddə 1136, № 12, maddə 1438; 2023, № 1, maddə 89, № 2, maddə 245, № 3, maddə 359; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyun tarixli 766 nömrəli və 2023-cü il 8 aprel tarixli 2089 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 26-cı hissəsinin "Dövlət orqanının (qurumunun) adı" sütununda "Azərişiq" ASC," sözlərindən sonra "Azərişiq" ASC," sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721; 2023, № 2, maddə 252) ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və mate-

rialların siyahısı"na aşağıdakı mözmununda 61-ci hissə əlavə edilsin:

61	8523 52 900 0	Xaricdə çap olunmuş pasport və yeni nüsxəli şəxsiyyət vəsiqəsi bəndləri
----	---------------	---

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2023-cü il

Baş nazir Əli Əsədov Soçidə Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçidə işğar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin söyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.

Qarşılıqlı ticarətin və sər-mayələrin davamlı artması iki-

tərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın cari ayın sonunda Moskva-da keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb. Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib.

Bununla əlaqədar "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.

Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd etdilər, birgə istehsal istiqamətində işbirliyi-ni müsbət qiymətləndirdilər.

Hökumət başçuları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırıl-masını da nəzərdən keçirdilər.

Baş nazir Əli Əsədov MDB Hökumət Başçuları Şurasının Soçidə keçirilən iclasında iştirak edib

İyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Hökumət Başçuları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib. Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirişlər ki, iclasdan əvvəl Ə.Əsədov və digər nümayəndə heyətlərinin başçuları "Sirius" Elm və İncəsənət Parkında "Avrasiya bizim evimizdir" adlı sərgi ilə tanış olublar.

Ə.Əsədov şuranın məhdud tərkibli iclasında çıxış edərək MDB-nin iştirakçı-dövlətlərinin hökumət başçularına onların ölkələrində Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli çoxsaylı tədbirlərin təşkilinə görə minnətdarlığını bildirdi.

Qeyd olunub ki, Azərbaycan Respublikası MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.

Birliyi üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və məhrəbən qonşuluğun möhkəmləndirilməsində humanitar sahənin başlıca rolunu vurğulanıb.

Bununla bağlı MDB Oyunlarına toxunan Ə.Əsədov bildirdi ki, bu Oyunlar humanitar sahədə mühüm idman layihəsi kimi iştirakçı-ölkələrin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir.



Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Baş nazir Azərbaycanın I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, "Formula-1" Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışdı.

"Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurlu və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir", - deyir Ə.Əsədov əlavə edib.

Qeyd olunub ki, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin, demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisadi-ticarət əlaqələri saxlayır və bu əlaqələr getdikcə genişlənir.

Baş nazir deyib: "2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb. Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarətə 22 faiz artıma nail olmuşuq".

Mövdu qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-transit sahəsində əməkdaşlığın aktuallığını artdığı qeyd olunub. "Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehti-

yacları üçün yükdaşımaların artan həcmi təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır", - deyir Ə.Əsədov bildirib.

Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlü qeyd edilib.

MDB dövlətlərinin alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığa artan marağı nəzərə alınmaqla, Hökumət Başçuları Şurasının diqqəti Azərbaycanda bu sahədə görülmüş işlərə yönəldilib.

"Bu istiqamətdə aparılan işlər çərçivəsində dünyanın aparıcı şirkətləri ilə birgə artıq bir sıra iri layihələr icra olunur", - deyir Ə.Əsədov əlavə edib.

Eyni zamanda Azərbaycanın "yaşıl enerji" gündəliyi məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilmə-

si imkanlarını nəzərdən keçirməyə hazır olduğu bildirilib.

İclas iştirakçıları regionda minaqışadan sonrakı vəziyyət barədə də məlumatlandırılıb. Qeyd olunub ki, sülh gündəliyinə sadiq qalan Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri davam etdirmək əzmindədir.

Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində gənciyyəşli işlər həyata keçirir.

Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra MDB Hökumət Başçuları Şurası işini geniş tərkibdə davam etdirib.

İclasın yekunlarına əsasən, Birlik çərçivəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.

ƏLİ ƏSƏDOV: "Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir"

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibli iclasında qonaq qismində iştirak edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş nazir iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında qonaq qismində iştirakının əhəmiyyətini vurğulayıb.

Ə.Əsədov deyib ki, Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.

Vurğulanıb ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı Azərbaycanın əsas vektorudur.

"Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Azərbaycanın xarici ticarət dövriyyəsinə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 faiz



zə bərabər olub", - deyir Baş nazir diqqətə çatdırıb.

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçıları arasında dəqi olverişli investisiya mühiti barədə məlumatlandırılıb.

"Biz xarici sər-mayədarların Azərbaycana özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq", - deyir Baş nazir əlavə edib.

Nəqliyyat sahəsində tərəfdaşlığa toxunan Ə.Əsədov qeyd edib ki, qlobal geosiyasi mənzərədə mühüm dəyişik-

liklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkilinə gətirilib.

"Bu fonda dövlətlərimizin ərazisində keçən nəqliyyat-transit dəhlizlərinin aktuallığı artır. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. "2022-ci ilin yekunlarına görə, artım 75 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 faiz artıb", - deyir Baş nazir diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Şər-qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir.

Baş nazir Avrasiya İqtisadi Birliyi-

nin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə görüldüyü işlərə cəhəkə bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və demir yolları tikilib və ya əsaslı təmir olunub.

Ə.Əsədov deyib: "Bu gün biz Şimal nəqliyyat şəbəkəsinin Cənub və Şər-qərb sahələri ilə birləşdirilərək azad olunan Qarabağda avtomobil və demir yollarının şəxələndirilməsi şəbəkəsinin yaradılmasına sər-mayə yatırırıq".

Qeyd olunub ki, Azərbaycan ərazisində - Laçında artıq 2025-ci ildə istismara veriləcək 9-cu beynəlxalq hava limanının tikintisi yüksək sürətlə gedir, Bakı Beynəlxalq Doniz Ticarət Limanının potensialının artırılması üzrə işlər davam etdirilib.

"Bütün bu tədbirlər yükdaşımaların artan həcmi üçün əhəmiyyətli gələcək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək", - deyir Ə.Əsədov vurğulayıb.

Baş nazir bildirib ki, Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə ikitərəfli formatda dövlətlərarası münasibətlərin geniş gündəliyi nəzərə alınmaqla, Azərbaycan bundan sonra da bütün istiqamətlər üzrə əlaqələrin artırılması üçün ciddi səylərini davam etdirəcək.

Azərbaycan və Kuba arasında fəal siyasi dialoq qurulub

Rusiya Federasiyasının Soçi şəhərində işğar səfərində olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.



Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulma-nın Hərəkatı çərçivəsində əməkdaşlığında məmnunluqla ifadə olunub.

Hökumət başçuları iki ölkə arasında iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Bakıda İtaliyanın milli bayramı qeyd edilib

İtaliya Respublikasının quruluşunun 77-ci ildönümü münasibətilə iyunun 8-də Bakıda qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

İtaliyanın Azərbaycandakı səfiri Klavdiya Taffuri çıxış edərək ölkəmizdə münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini və xüsusi səviyyəyə çatdığını bildirdi.

O, Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında sazişin imzalanmasının humani-

tar sahədə əlaqələrin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.

Azərbaycan Hökuməti adından çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizdə münasibətlərin dərin tarixi köklərə və möhkəm bünövrəyə malik olduğunu diqqətə çatdırıb. O deyib: "1918-ci ildə müsəlman Şərqiində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya onun müstəqilliyi tanıyan ilk dövlətlərdən

biridir, Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açdı. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşdır. Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsidir. İtaliya Prezidentinin 2018-ci ilin iyulunda Azərbaycana rəsmi, Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında İtaliyaya işğar səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin yeni

mərhələyə qədəm qoymasını səciyyələndirdi".

Nazir həmçinin vurğulayıb ki, azad olunan ərazilərin bərpasına davət olunanlar arasında dost ölkə İtaliyanın şirkətləri də ön sıralardadır.

Muxtar Babayev bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq dinamik inkişaf edən istiqamət olaraq insan-lararası ünsiyyətin dərinləşməsinə mühüm töhfə verir. Ölkəmizlə İtaliya arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri sahəsində də əməkdaşlıq mövcuddur.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədrini təbrik edib

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşu təbrik məktubu ünvanlayıb. Məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri vəzifəsinə seçilməsi münasibətilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək ona ən xoş arzularını çatdırıb.

Məktubda deyilir: "Bir millət, iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji mütəfəqqilik bütün sahələrdə olduğu kimi, parlamentlararası əlaqələr sahəsində də uğurla inkişaf edir".



Milli Məclisin Sədri Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin gün Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı da olub. Telefon danışığı zamanı Milli Məclisin spikeri TBMM Sədrini bir daha təbrik edərək xalqlarımız

zın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin Sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün səylərini ösürməyəcəyini söyləyib.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu Sədri Mustafa Şentopa məktub ünvanlayıb



Spiker məktubda Mustafa Şentopun TBMM-in Sədri kimi fəaliyyəti dövründə qardaş ölkə parlamentinin əldə etdiyi uğurları qeyd edib, bu dövrdə ölkələrimizin ali qanunvericilik orqanları arasındakı əlaqələrin daha da inkişaf etdiyini və keyfiyyətə yeni səviyyəyə çatdığını vurğulayıb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın Mustafa Şentopla TBMM-in Sədri kimi fəaliyyəti dövründə parlamentlararası əlaqələrin inkişafına verdiyi töhfəyə görə bir daha təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mustafa Şentop öz növbəsində Türkiyə parlamentinin Sədri kimi fəaliyyətinə verdiyi yüksək dəyəərə görə Sahibə Qafarovaya dərin minnətdarlığını bildirib, bundan sonrakı fəaliyyəti dövründə də dost və qardaş xalqlarımız arasındakı münasibətlərin daha da dərinləşməsinə çalışacağını ifadə edib.

"Azərbaycan"

Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib



İyunun 8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKS) 86-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizlə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, SQKS-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sa-

həsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKS-nin iclaslarında müşahidəçi qismində iştirak edib.

Sərhəd Qoşunları Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci və 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib.

İclasdan öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə ekil qoyulub, Ulu Öndərin ruhuna hörmət və ehtiram bildirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulşov və digərləri çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf

tendensiyaları, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKS-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçirilib, eləcə də tədbir gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sərhəd idarələrinin beynəlxalq hüquq strukturlarının rəhbərlərinin işgüzar görüşü keçirilib. Görüşdə MDB iştirakçısı olan dövlətlərin 2026-2030-cu illər üçün xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlıq proqramının hazırlanması ilə bağlı ən aktual məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış ediliblər. SQKS-nin növbəti iclasının Ermənistanda keçirilməsi planlaşdırılıb.

Avropa İttifaqının Qafqazda ən güvənli tərəfdaşı

Azərbaycan geosiyasi və geoiqtisadi əməkdaşlıqda etibarlı partnyor kimi qəbul edilir

Əvvəli 1-ci sah.

Ötən ilin iyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nın imzalanması da tərəflər arasındakı münasibətlərin daha da möhkəmlənməsini şərtləndirdi. Sənəd Aİ ilə Azərbaycan arasında enerji tərəfdaşlığının gücləndirilməklə yanaşı, ölkəmizdən Avropa İttifaqına qaz təchizatını 2 dəfə artıрмаğı nəzərdə tutur.

Məhz həmin sazişin imzalanması mərasimində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanı Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırdı.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdı. Bu ilin fevral ayının 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxış edən Kadri Simson vurğulayıb ki, Aİ və Azərbaycan arasında uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsası qoyulub. Bu tərəfdaşlıq bərpəolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir: "Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz "Cənub qaz dəhlizi"nin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi".

Bu gün Azərbaycan bir çox Avropa ölkəsini neft, neft məhsulları, neft-kimyə məhsulları ilə təchiz edir. "Cənub qaz dəhlizi" ilə 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql edilib. 2022-ci ildə bu göstərici 9,3 milyard kubmetr olub. Bu il ixrac olunan qazın həcmi 12 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır. Anlaşmaya görə, bu həcm 20 milyard kubmetrə çatdırılacaq. Növbəti illərdə isə Azərbaycan bu həcmi artırmaq niyyətindədir.

Məhz bu potensialı nəzərə alaraq Avropa ölkələri Azərbaycanla əməkdaşlığa üstünlük verir. Son olaraq Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında imzalanmış anlaşma memorandumu da bu ölkələr arasında əməkdaşlığın gücləndirilməsində atılan növbəti addım kimi dəyərləndirilir. Onu da əlavə edək ki, "Cənub qaz dəhlizi" reallaşan zaman Azərbaycan mavi qazının 6 ölkəyə çıxarılması nəzərdə

tutulurdusa, indi ölkəmiz Avropada ən azı 10 ölkəyə enerji nəql edəcək. Ölkələrin sayı isə növbəti illərdə daha da arta bilər. Çünki enerji təhlükəsizliyini təmin etmək üçün, etibarlı tərəfdaş qismində Azərbaycana müaricət edən dövlətlərin sayı gündən-günə artmaqdadır.

Azərbaycan həmçinin 2009-cu ildən bəri Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xəttinin prioritet olaraq qalmasına baxmayaraq, Şərq Tərəfdaşlığının çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla, Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşdır. İdxal tərəfdaşları arasında Avropa İttifaqı 2-ci yerdə dayanır.

İyunun 6-da xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı da Azərbaycanla-Aİ münasibətlərinin inkişaf perspektivlərini dəyərləndirib. Aİ-nin ATƏT-dəki nümayəndəliyi isə Ceyhun Bayramovun çıxışına dair bəyanat yayaraq qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Aİ xüsusilə enerji, islahatlar, ticarət və investisiyalar sahəsində uğurlu əməkdaşlığı davam etdirmək və gücləndirməkdə maraqlıdır. Aİ-nin İqtisadi və İnvestisiya Planında əlaqələndirmə və enerji əsas elementləridir. Bu plan Azərbaycana 2 milyard avroyadək dövlət və özəl sərmayələrin cəlb olunmasını hədəfləyir. Sənəddə həmçinin Aİ-Azərbaycan arasında yeni hertərəfli saziş üzrə danışıqların davam etdirildiyi və təşkilatın bu danışıqları tezliklə yekunlaşdırmaq məqsədinə sadiq qaldığı vurğulanır.

Aİ həmçinin Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və beynəlxalq standartlara uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edir. Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşdır və bu islahatların aparılmasında Azərbaycana dəstək verməyə hazırdır. Proseslər göstərir ki, Prezident İlham Əliyevin söylədiyi kimi, etibarlı dost və tərəfdaş olan Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədedir və aparılan danışıqlar, imzalanan sənədlər yalnız hər iki tərəfə uğur vəd edir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Azərbaycan və Estoniya parlamentarilərinin onlayn görüşü keçirilib



İyunun 8-də Milli Məclisin Estoniya ilə parlamentlər arasında əlaqələr üzrə işçi qrupunun Estoniya parlamentinin Azərbaycanla parlamentlararası dostluq qrupu ilə onlayn görüşü keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlayn görüşdə Estoniya ilə parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jale Öhmədova çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Estoniya ilə parlamentlararası əlaqələrin inkişafına önəm verməsindən danışıb. O, bu əlaqələrin dərinləşməsində deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Sonra Estoniya parlamentinin Azərbaycanla parlamentlararası dostluq qrupunun rəhbəri Riina Solman bildirdi ki, Azərbaycan parlamenti ilə münasibətlərin irəli aparılmasında və əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Görüşdə parlamentlararası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərə bağlı fikir mübadiləsi aparılıb.

Onlayn görüşdə Estoniya ilə parlamentlararası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Musa Qasımlı, Ülviyyə Həməzəyeva, Arzu Nağıyev, Azər Kərimli, estoniyalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Parlamentdə ictimai dinləmə keçiriləcək

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatlığı ilə "Qərbi Azərbaycan: soyqırma məruzə qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi" mövzusunda ictimai dinləmə keçiriləcək.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dinləmədə parlamentin deputatları, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir iştirakçıları Qərbi Azərbaycanda tarixi-mədəni irsinin soyqırma məruzə qalması, bu kimi halların beynəlxalq ictimaiyyətə çatdırılması, həmin bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşəcəklər, təkliflərini verəcəklər.

"Azərbaycan"

Nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub

İyunun 8-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini

ziyarət edib. Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nə-

cofli ilə görüş keçirilib. Görüşdə ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə danışıblar.

Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.

İsmail SERAGELDİN: "Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir"



Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı beynəlxalq tədbir öz işini iyunun 8-də Gəncə şəhərində davam etdirib.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Sonra Gəncə Dövlət Filarmoniyasında da Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında əsərlər nümayiş olunub.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov zəngin tarixi keçmiş olan şəhər barədə məlumat verib, dövlət maraqlarının və təməl prinsiplərinin qorunması, milli dövlət ideologiyası, vahid milli məfkurə kimi dəyərlərin tarixboyu bu şəhərin simasını formalaşdıran əsas amillər olduğunu qeyd edib. Gəncə şəhərinə istər Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də Prezident İlham Əliyev tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxışında görkəmli şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan bəhs edib. Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Daha sonra çıxış edən ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz Əl-Tüveycri və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır görkəmli şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan danışıblar. Qeyd edilib ki, görkəmli şair Nizami Gəncəvi böyük bir xəzinə olub, dünya hələ də bu müdrik şairdən çox şey öyrənir.

Sonda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev mərkəzin nəşri olan "Qələmin Şehri - Nizami Gəncəvinin "Xəmsə"sindən seçilmiş əlyazmalar" kitabının xüsusi nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim edib.

"Delimitasiya bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açıq olmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir".

İlham ƏLİYEV

Müharibənin alternativi sülhdür!
Sülhün alternativi isə müharibə.
Hayastan bir dəfə sülhə gəlmədi, havadarlarına güvənərək Azərbaycanı torpaq qoparmaq istədi.

Hətta olmayan gücünə arxalanaraq "Qarabağ Ermənistanıdır və nöqtə", "Yeni ərazilər uğrunda yeni müharibə" deyə sərəsləməklə bizə hədə-qorxu da gəldi.

44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyev düşməni diz çökdürdü, "dəmir yumruğu"u ilə başını əzdi, yalnız irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra hərbi əməliyyatları dayandırdı!

Miskin günə salınmış forpost dövlət dağılmış ordusu, on bir min fərarisi və axmaq düşüncəsi ilə hələ də qisasçılıq niyyətindən əl çəkmir.

Yenə kiməsə, nəyəsə güvənərək özge ağız ilə həür, sülh müqaviləsinin imzalanmasını güllüncə bəhanələrlə, gündə bir sərəmsəm fikir söyləməklə uzatmağa çalışır, boş xülyalara ümid bəsləyir.

Amma haylar lap yaxınlarda aldığımız dərslərdən düzgün nəticə çıxararaq əmin olmalıyıq ki, Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülhdən başqa yolları yoxdur, yeni müharibə onlar üçün yeni, daha ağır məğlubiyyətə başa çatacaq!

Bu dəfə təkə olub-qalan ordularım yox, dilənçi dövlətlərini də itirəcəklər!

◆ ◆ ◆

30 il Hayastan özünü qalib kimi apardı. Bizimlə yüksək tonda danışdı, havadarlarına, müdafiəçilərinə arxalanaraq torpaqlarımızdan çıxmadı, yaratdığı "yeni realitətlər"lə hesablaşmağımızı "məsləhət" gördü.

30 il ermənilər sərvətlərimizi çapıtaldılar.

Faydalı qazıntı yataqlarını xarici şirkətlərə birgə istismar etdilər, evlərimizi söküb dağıtdılar, meyvə bağlarını, meşələri qırdılar, qarət malları hesabına fərs-molla rejimi ilə işbirliyi qurdular, birlikdə oğurlayıb, birgə satdılar.

30 il ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh danışıqları gəldi.

ATƏT-in həmsədr dövlətlərinin nümayəndələri gəldilər, yedilər, içdilər, danışdılar, getdilər, əslində isə hayları müdafiə etdilər, nə sankisiya qoydular, nə də təzyiç göstərdilər.

Əksinə, Azərbaycanı güzəştə sövq etməyə çalışdılar, beş rayonu qayıtarıb, ikisini haylara güzəştə getməyə məcbur etməyə istədilər, mənasız və səmərəsiz danışıqları acı bağırıraq tək uzatdılar.

Sülh danışıqları dövründə dövlət başçısı İlham Əliyev haylara heç bir məsələdə güzəştə getmədi, heç bir təsir və təzyiç qarşısında geri çəkilmədi, qətiyyəti və prinsipial mövqeyindən dönmədi, münaqişənin sülh yolu ilə baş tutması, digər vasitələrlə həll olunacağına qətiyyətlə bildirdi!

Sonda sözünə sahib çıxaraq dedi-yeni de etdi!

44 günlük Vətən müharibəsində düşməni ordusunu məhv edərək başını əzdi, qarşısında diz çökdürərək kapitulyasiya aktına imza atdırdı!

30 il ipə-sapa yatmayan Hayastanı məğlub və aciz duruma salaraq Azərbaycanın şəkisiz qələbəsinə təmin etdi!

◆ ◆ ◆

İndi Paşinyan da, onun havadarları da Hayastanın rəzil vəziyyəti ilə barışmaq istəmir, hansısa formada Qarabağda qalmaq, Qarabağa nəşə bir status, yaxud gələcək üçün öltür, "ümid yeri" vermək üçün hədsiz çabalar göstərirlər.

Sanki hərbi əməliyyatları dayandırdıqdan ötrü Azərbaycan Prezidentinə minnətçi düşüklərini, yalvardıqlarını yaddan çıxarıblar.

Görünür, Hayastanın kapitulyant baş naziri Paşinyan Azərbaycanın üç cəbhədə qələbə çaldığını unudub.

Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğu"u ilə təkə "qalib millət"ə, "məğlubedilməz xalq"ı məxsus ordunu darmadağın etmədi, düşməni informasiya müharibəsində və diplomatika cəbhəsində də üstələyərək biabırçı məğlubiyyətə uğrattı!

Azərbaycanı "günahkar" çıxarmaq üçün erməniyə dünyəvi KİV nümayəndələrinin feyk xəbərlərini Müzəffər Ali Baş Komandanımız dəqiq və konkret faktlarla, məharətlə işə edərək onların qonardırma "fakt"larını özələrinə qarşı çevirdi,

Məğlub dövlət və məğlub xalq öz seçimində tələsməlidir

Hayastan vaxtı uzatmaqla yalnız özünə ziyan edir

Hayastan ordusunun Azərbaycanın yaşayış məntəqələrini "İskəndər" raketləri, fosforlu və kasetli bombalarla atəş tutduğunu dəqiq misallarla göstərərək dünya KİV-inin qorəzli tribunasını, əslində, düşmənin özünün işfəsi platformasına çevirdi!

Haylar yenə yalanlarından, saxta "itihamlar"ından əl çəkmək istəməzlər.

Təzədən "zavallı millət", "hiqləqləri tapdalanan xalq" cildinə girməyə cəhd edirlər.

Lakin onların bütün niyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin birgə işfəedici çıxışı ilə sabun köpiyi tək partlayır!

Bunun son nümunəsinə Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən iclasında şahid olduq.

Cənab İlham Əliyev təkə Paşinyanın yalanlarını işfə etmədi, həm də onu siyasətdən, diplomatiyadan baş çıxarmayan, siyasi debatda naşə və piyada birisi kimi rəzil vəziyyətə saldı!

Hayastan gah İrandan, gah Hindistandan silah alır, gah da Rusiyaya verdiyi pulun əvəzində ona satılacaq silah-sursatın yubadılmasından gileyənlər.

Deyən görəkdir ki, güclü, arxalı olduğu vaxtda nə etdin ki, yenidən silahlanaraq meydana girən nə edəcəksən?

* "Böyük Ermənistan" xülyası dünya erməniliyinə bütün ermənilərdən pul yığıb müəyyən hissəsini mənimləməyə üçün lazımdır.

* "Erməni soyqırımı" haray-həşiri dünyanı gözyaşlarına inandıraraq özge torpaqlarını zəbt etməklə cəzadan yayınmağa görəkdir.

* Qisasçılıqla yaşayaraq faşist Njdeyeyə, "Nemezis" terrorçularına abidə qoymaq, xalqın başını "məğlubedilməzlik" nağıllarına qatararaq hakimiyyətdə çox qalmaq üçündür.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində apardıq hərbi əməliyyatlarla, tətbiç etdiyi yeni strategiya və taktika ilə sübut etdi ki, Azərbaycan Ordusu ilə vuruşmaq Hayastanın və hayların xəbəyi deyil!

Bu gün dünyanın ən güclü dövlətləri belə Azərbaycanın 44 günlük Zəfər müharibəsindən öyrənir, ordularında islahatlar aparırlar.

İndi hayların yeni silahlanma və yeni qıssas müharibəsi barədə düşüncələri qeyri-ciddi və özləri üçün çox təhlükəlidir.

ƏVVƏLA:

* Ölkəni blokadadan necə çıxaracağıları barədə düşünməlidirlər;

* Əhalini dilənçi vəziyyətdən xilas edərək işsizlərə iş, qaçqın düşüb evsiz qalanlara ev verməyin qayğısına qalmalıdır;

* Ölkədən qaçıb gedənlərin qarşısını almağı bacarmalıdır;

* Bu gün İrəvanın meydanlarında müharibəyə göndərilmiş övladlarını tapmaq üçün nümayiş keçirən valideynlərə cavab verməlidirlər;

* İllərdir morqlarda saxlanılan meyitlərin kimliyini müəyyənəndirərək sahiblərinə çatdırılmalıdır.

Ən nəhayət, dünyaya, xalqına, insanlara yalan danışmaqdan əl çəkməli, ictimai fikri yanılmaq şəkərini tərgitməlidirlər.

Həm də axı dünya əvvəlki deyil, erməni xislətinə xeyli bələd olub.

◆ ◆ ◆

Müzəffər Ali Baş Komandan İlham Əliyev son görüş və çıxışlarında, Laçın da xalqa etdiyi müraciətdə mövcud vəziyyətdən dərindən təhlilini verib, eyni zamanda Hayastanın nə etməli olduğunu birbaşa, açıq mötlə söyləyib.

Dövlət başçısının çıxışından bir neçə mühüm məqamı xatırladıq:

* "Sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərməmiş lazımlı olan yerə. Ona görə yeganə yol qalib - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyall normal vətəndaşı olmaq, öz diqqətarası saxta dövlət atributlarını zibilləşdirib, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözümlü göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini tərk etməli, qoyulmalıdır. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gəmə bilər".

* "Delimitasiya istəmərlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilir ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxması Fransanın polisleri, nə də başqaları, heç kim".

* "Onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün

saxta vəzifələrini kənarə qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq".

* "Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola biləz".

Bütün bu deyilənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti mövqeyi, dəyişməz prinsipləridir. Azərbaycan səbir edirsə, bunu güzəşt kimi anlamaq ağılsızlıqdır.

Biz yenə də ilk olaraq məsələnin həllinin sülh variantına üstünlük veririk.

Birincisi, Azərbaycan sülh danışıqları üçün təklif olunan və keçirilən bütün formatlı görüşlərdə iştirak edir. Bununla da təzliklə sülh sazişinin imzalanmasında, münaqişəyə birdəfəlik son qoyulmasında maraqlı olduğunu göstərir.

İkincisi, mövqeyinin qalib mövqə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bəndlərinin icrasında israrlılığını ortaya qoyur.

Ən nəhayət, Azərbaycan danışıqların harada, hansı formatda keçirilməsindən, orada kimlərin iştirak edərkən nə söyləmələrindən asılı olmayaraq daim qətiyyətli, açıq, prinsipial mövqə nümayiş etdirir və dediklərindən geriyyə bir addım belə atmır!

Bütün dünya Azərbaycan Prezidenti İlham Əliyevi artıq yaxşı tanıdığından onun öz sözündən və mövqeyindən heç zaman və heç bir halda geri çəkilməyəcəyini gözəl anlayır!

◆ ◆ ◆

Son vaxtlar fərqli məkan və müxtəlif formatda keçirilən sülh danışıqlarına kimin hansı mövqə ilə qatıldığını da hamı çox aydın bilir.

Bir də "gözüən dağa nə bələdçi" - deyəmişlər.

Avropanın maraqlarını güdən, Azərbaycanın Avropanın bu gün çox ciddi ehtiyac duyduğu təbii qaz və "yaşıl enerji" ilə təminatında etibarlı tərəfdaş funksiyasını lazımınca dəyərləndirən Avropa İttifaqı sülh müqaviləsinin ölkəmizin beynəlxalq normalara və qaydalara cavab verən beş prinsipi əsasında imzalanmasına dəstək verir.

Erməniyə mövqeyi və birtərəfli yanaşması, qəbul edilmiş açıqlamaları ilə daim sülh danışıqlarına soxulan Fransanın hədsiz canfəşanlılığından əl çəkmir.

Hər dəfə Prezident İlham Əliyev tərəfindən burundən vurulan Makron yenə öz ampuşındadır, hələ ki, ruhdan düşür...

Sözü və mövqeyi Azərbaycan tərəfindən nəzərə alınmasa belə...

Təşəbbüsü öldə saxlamağa çalışın Rusiya danışıqlarda Prezident V.Putinlə, Qarabağda isə üçtərəfli Bəyanata əsasən yerləşmiş RSK (Rusiya sülhməramlı kontingenti) ilə təmsil olunur.

Nədənsə sülhməramlılar bəyanata əsasən, üzərlərinə düşən vəzifələrin icrasını uzadıb və yubadırlar.

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri isə onların bu "səbr"indən və "dözümlü"ündən sui-istifadə edirlər.

◆ ◆ ◆

Bu gün də erməni separatçıları sülhməramlıların arxasında gizlənərək ərazilərimizə atəş açıb, kvadrokoptərlərlə kəşfiyyət aparmaya cəhd göstərirlər.

RSK isə sanki bunları nə "görür", nə də "eşidir".

10 noyabr 2020-ci il Bəyanatının 4-cü bəndinə əsasən, Ermənistanın 10 min nəfərədək silahlı birləşməsinə hələ də ərazi-mizdən çıxarmır.

Əksinə, onlara silah və sursat, ərzaq daşımalarında, şəxsi heyətini dəyişdirilməsində yardım göstərir.

Sual olunur: RSK buna görəmi Qarabağa gəlib?

Əslində, münaqişənin qorunub saxlanılması, ömrünün uzadılması niyyəti açıq-aşkar görünür.

Bəs haylar? 30 ildən sonra başları əziləndən, "miatsum" hərəkəti qorğor olandan sonra yenə müharibə istəyirlər?

* Axı hələ də məhv edilən əsgər və zabitlərinin sayını dəqiq hesablayıb ictimaiyyətdə açıqlamayıblar...

* Axı hələ də oğulları öldürülmüş valideynlərin qarşısına çıxma bilmirlər...

Nəyə və kimə arxalanıb üstümüzə hürrürsünüz?

R.Vardanyana, A.Arutyunyana?

Yoxsa kiminsə gəlib sizin yerinizə müharibə apararaq "böyük Ermənistan" yolunda ölcəyinizə inanırsınız?

Azərbaycan Ordusu qalibdir!

* Azərbaycan Ordusunun arsenalında hələ sizin görmədiyiniz və "dad"ını bilmədiyiniz çoxsaylı yeni silahlar var!

* Azərbaycan Ordusu müntəzəm təlimlər keçməklə hər an Qarabağı tör-töküntülərdən təmizləməyə hazır vəziyyətdədir!

Özünümə yazığınız gəlsin. Kiyyə getməyin.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı imkanlardan vaxtında bəhrələnin!

Sonra gec olacaq! Lap gec!

◆ ◆ ◆

İki od arasında qalan Paşinyan isə vəziyyəti və canını qorumaq hayındadır.

Gündə bir söz deyib, fərqli mövqə nümayiş etdirməklə sülh sazişinin imzalanmasını uzadıb.

Amma məğlub Ermənistan ordusunun vəziyyətini də, blokadada qalan ölkəsinin iqtisadi imkanlarının da hansı səviyyədə olduğunu hamıdan yaxşı dərk edən, yeni müharibənin bu forpost dövləti hansı faciələrə gətirəcəyini də ən yaxşı anlayanlardan biri elə Paşinyandır.

İndi Hayastanın gələcəyi onun əlindədir. Seçim konkretidir:

Ya xoşullaşaraq dalanda qalan, əhalisi miqranta çevrilən Hayastan; Ya da beynəlxalq layihələrlə qoşulaşaraq inkişaf edən, qonşularla sülh şəraitində yaşayan dövlət.

İlk addımlarından biri atılıb.

Paşinyan Azərbaycanın Qarabağda birlikdə 86,6 min kvadratkilometrlük ərazisini tanıyıb.

Qalib digər şərtlərə əməl etməsi.

◆ ◆ ◆

Hayastanın Azərbaycanın şərtləri əsasında sülh müqaviləsi imzalanmasını istəməyənlər də var.

Həm ölkənin daxilində, həm də xaricdə. Bu günlərdə dünyanın hay keşşiləri İrəvana toplaşıb.

Hazırda erməni revanşizminin qızışdırılması funksiyasını erməni kilsəsi yerinə yetirir.

Xaricdə rahat həyat sürən, yalnız aydan-aya "miatsum" hərəkətinə üzvlük haqqı verən diaspor üzvlərinin sərəmsəm ideologiyaya yolunda qurban gedənlərin təleyi vəcənə deyil.

Keşşilər hərbi əməliyyatlarda öldə silah iştirak etmirlər.

Yeraburda dua oxumaqla məşğul olurlar. Gələcək talelərini Hayastanda və Qarabağda yaşayanların özləri həll etməlidirlər!

Əgər ağıllarını başlarına toplayıb Azərbaycanın gücü və imkanları, qətiyyətli addımları ilə hesablaşmalı olduqlarını dərk etsələr, özləri üçün faydalı olar!

Seçimdə tələsmək vacibdir!

Bəxtiyar SADIQOV





Azərbaycanın QURTULUŞ salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə

30



Güclü dövlətçilik və müstəqillik yolunun başlanğıcı

1993-cü ilin Gəncə hadisələrindən 30 il ötdü. Müstəqillik tariximizin ən faciəli səhifələrindən olan Gəncədəki qardaş qırğını o dövrdə respublikamızdakı dərindən siyasi-hərbi böhranın, ölkənin idarəolunmaz vəziyyətə düşməsinin, hakimiyyətdə olanların kobud səhvlərinin nəticəsi idi. Torpaqlarımızın işğala məruz qaldığı bir əzəbdə belə hadisələrin baş verməsi, o cümlədən separatizmin baş qaldırması dövlətçiliyimizi və müstəqilliyimizi sürütlə məhvə doğru sürükləyirdi.



sa uğradı. Bakıya gəldikdən sonra heç nədən çəkinməyərək Gəncəyə yollanan Heydər Əliyev öz müdrikliyi, təcürbəsi ilə vətəndaş qarşıdurmasının qarşısını aldı, növbəti vətəndaş qırğınının törədilməsinə imkan vermədi.

1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyevin 6 gün sonra - iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi o zaman ümummilli bayrama, hər kəsin böyük coşğu ilə qarşıladığı siyasi hadisəyə çevrilmişdi. Çünki Ulu Öndərin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi Azərbaycanın qurtuluşu, xilası demək idi. Bununla Azərbaycan tarixində tamamilə yeni dövrün əsası qoyuldu. Bununla da Azərbaycanın həqiqi müstəqilliyinə nail olundu, bu gün qürurla fəxr ediyimiz güclü Azərbaycan dövlətinin etibarlı təməlləri yaradıldı. Heydər Əliyev siyasəti Azərbaycanın yüksəlişini, dünya birliyində layiqli yer tutmasını layiqincə təmin etdi.

Heydər Əliyevin yaratdığı təməllər üzərində Azərbaycan sürütlə yüksəlir, inkişaf nümunələri yaradır. Heydər Əliyev siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan müstəqillik tarixinin ən qüdrətli mərhələsinə yaşayır və əlbəttə ki, bundan sonra da dövlətimiz daha da qüdrətlənəcək. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi ilə noticələndirən Vətən müharibəsi də Azərbaycanın bir dövlət kimi yüksəlişinin və qüdrətinin təntənəsidir.

Müasir Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bütün hadisələri Azərbaycanın taleyində müsbətə doğru dəyişikliklərin əsasını qoymaqla, hər bir tarixi dövrdə yeni inkişaf mərhələsinin başlanğıcı olub. Bu baxımdan 30 il əvvəl - 1993-cü il iyun ayının 9-da Heydər Əliyevin xalqımızın çağırışı ilə Naxçıvandan Bakıya gəlməsi müasir dövlətçilik tariximizin mühüm salnaməsidir.

Dövlətçiliyimizin və müstəqilliyimizin məhvəyə təhlükəsi ilə üz-üzə qaldığı həmin təlatümlü günlərdə Ulu Öndər Heydər Əliyevin başladığı xilaskarlıq missiyası bu gün qürur duyduğumuz güclü Azərbaycan dövlətinin yaranması ilə nəticələndi. Möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi hər bir nailiyyət təsdiq edir ki, 30 il əvvəl başlanmış Heydər Əliyev siyasəti Azərbaycanın yüksəlişinin və qüdrətli dövlətçiliyimizin yeganə təminatçısıdır.

Cəbi QULİYEV,
Milli Məclisin deputatı

Tarixi qayıdış

1993-cü il iyunun 9-da Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisə baş verdi. Həmin gün xalqın təkidli tələbi və istəyi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gələrək xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Böyük xilaskarın tarixi qayıdışı xalqımızı ağır fəlakətlərdən xilas etdi, dövlətimizi və müstəqilliyimizi qorudu. Bu gün Heydər Əliyevin tarixi qayıdışının 30-cu ildən tamam olur.

Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatlarının sözlərinə görə, Ulu Öndərin gəlişi Azərbaycanın ən yeni tarixində uğurlu dövrün başlanmasına səbəb oldu.



Azərbaycanın xilaskar oğlu

Milli Məclisin deputatı Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirib ki, xalqımızın möhkəm iradəsinə söykənən Ulu Öndər tarixi qayıdışından sonra kifayət qədər əhəmiyyətli səlahiyyətlər əldə etdi və ağır vəziyyətdə olan Azərbaycanımızı fəlakətlərdən xilas etmək üçün təbii mübarizəyə qədəm qoydu.

Deputat deyib ki, 1993-cü il iyunun 4-də Surət Hüseynovun Gəncədə başlatdığı qiyam Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə və təhdid yaratmışdı: "Surət Hüseynovun bu xain addımı Moskvanın xüsusi planlarının tərkib hissəsi idi. Niyət iso Moskvada himayə olunan Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi idi. Surət Hüseynovun qiyamının pərdələnməmiş şəkildə tədqiq edilməsinə baxmayaraq, əsas məqsəd özünü açıq-aydın büruzə verirdi. Qiyama Moskvanın agentura şəbəkəsi ilə sıx əlaqəli olan Rəhim Qaziyev də qoşulmuşdu. Həmçinin digər Rusiyameyilli qüvvələr də bu prosesin içində idilər. Lakin Azərbaycan xalqı yenilməzliyini nümayiş etdirdi, belə ağır bir dönmədə hər zaman olduğu kimi, yəni də böyük müdriklik göstərərək vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsinə gördü. Bu məqsədlə geniş hərəkat başlandı".

Deputat qeyd edib ki, həmin vaxt Ana Vətən Partiyası olaraq onlar da bu hərəkatda yer alıblar: "Həm media vasitəsilə, həm də ayrı-ayrı toplantılarda Heydər Əliyevin Bakıya gəlişini təkidlə tələb edən əsaslı siyasi qüvvələrdən biri də biz idik. Siyasilərdən fərqli olaraq, Azərbaycan xalqının mütləq əksəriyyəti ölkəmizi və dövlətimizi fəlakətdən qurtarmaq üçün vahid iradə ortaya qoydu və Heydər Əliyevin Bakıya dəvət olunmasını tələb etdi. Həmin vaxt məsələ ilə bağlı Əbülfəz Elçibəylə söhbətə başladım, fikirlərimizi açıq şəkildə ortaya qoyduq. İyunun 7-dən 8-nə keçən gecə o vaxt ki maliyyə naziri Saleh Məmmədovla birgə Əbülfəz Elçibəyin görüşünə getdik. Söhbət zamanı belə gərgin vəziyyətdən çıxış yolunu Heydər Əliyev əmində olduğunu əsaslandıraraq, Ulu Öndərin Bakıya dəvət olunmasını Elçibəydən xahiş etdik. Heydər Əliyev Ali Sovetin sədri kimi ölkə rəhbərliyində təmsil olunmayacağı təqdirdə Azərbaycanın fəlakətlərlə üzvləşəcəyini, Ayaz Mütəllibovu gözləyən təyyarənin tezliklə Bakıya enəcəyini ona xatırlatdıq. Təbii ki, bütün bunları Elçibəy bilmiş deyildi, amma hər halda biz də öz vətəndaşlıq mövqeyimizi ortaya qoymağı özümüzlə borc bildik".

Fəzail Ağamalının sözlərinə görə, o vaxtlar vəziyyət acınacaqlı idi, dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə idik: "Digər tərəfdən ermənilərin davam edən hücumları, faktiki olaraq ölkənin parçalanma həddinə çatması, vətəndaş müharibəsinin ilk elementlərinin müşahidə edilməsi sanki daha böyük faciələrin xəbərcisi idi. Belə olan halda xilasımızın Heydər Əliyevin Bakıya gəlişində olmasını dərk edən, bunun tək yol olduğunu başa düşən Elçibəy komandasının etirazlarına baxmayaraq, doğru addım atdı. Nəhayət, 1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi təyyarə ilə Naxçıvandan Bakıya gəldi. Sözsüz ki, Heydər Əliyev tarixin nadir şəxsiyyətlərindən biri kimi, yüksək diplomatik bilgisi sayəsində vəziyyətin son dərəcə acınacaqlı olduğunu fərqləndirdi. Ümummilli Lider Azərbaycanın xilasını təmin belə ağır məsuliyyəti üzərinə götürmüşdü".

Yalnız Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanı ağır vəziyyətdən çıxara bilərdi

Milli Məclisin deputatı Fazil Mustafa da Ulu Öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişini o vaxt ki kritik situasiyada dövlətimizin xilasını üçün yeganə çıxış yolu adlandırdı. O qeyd edib ki, həmin vaxt bu qərar hər kəs tərəfindən qəbul olunmasa da, zamanla hər birimiz realılıqla barışmalı olduq. Başa düşüldü ki, bu ən yaxşı seçimin alternativləri yox idi.

Deputat deyib ki, ölkədə elə bir situasiya yaranmışdı ki, Azərbaycanı belə ağır vəziyyətdən ancaq təcrübəli dövlət xadimi çıxara bilərdi: "Yalnız qüvvələr nisbətini doğru anlayan, xarici qüvvələrin ölkəmizə yönəlməmiş maraqlarını dərk edən bir kimlik bu prosesi düzgün yönləndirə bilərdi. Və elə də oldu, Heydər Əliyevin Bakıya gəlişi xalq tərəfindən böyük sevinclə qarşılandı. Bu tarixi qayıdış xalqımızın xilasını gətirdi. Ulu Öndərin tarixi missiyası Azərbaycanı ciddi təhlükələrdən xilas etdi".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Xətai rayonunda "Qurtuluşa gedən yol" mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qarargahında ASAN könüllülərinin iştirakı ilə "Qurtuluşa gedən yol" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin "Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır" fikrini xatırladı. Deyib ki, dahi şəxsiyyətin əsas çağırışları sırasında bu mühüm məqam xüsusi yer tuturdu ki, gənclər tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, adəbiyyatımızı yaxşı



bilməlidirlər. Hər kəs Vətəni sevməyi məhz Ümummilli Lider Heydər Əliyevdən öyrənib.

O bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmayaraq, bu gün Azərbaycan adlı dövlətin

varlığından danışmaq mümkün olmazdı.

YAP Xətai rayon təşkilatının sədri gənclərə Azərbaycanın həyatında əhəmiyyətli rol oynayan dövlət xüsusi yer tuturdu ki, gənclər tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, adəbiyyatımızı yaxşı

Qeyd edilib ki, 1993-cü il 9 iyun

tarixində Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya gəlişindən 30 illik zaman keçir. Dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycan milli sərəvətimizdir.

"Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar barədə günlərlə, aylarla danışa bilərik" söyləyən YAP Xətai rayon təşkilatının sədri ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatından danışdı.

2 sayılı Bakı "ASAN xidmət" mərkəzinin direktoru Labibə Batıyeva Ulu Öndər Heydər Əliyevin düşünlü və məqsədyönlü siyasətinin Azərbaycanı qazandırdığı uğurlardan geniş bəhs edib.

Diskussiya şəklində davam edən tədbirdə könüllüləri maraqlandıran suallar cavablandırıldı.



Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıb

Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyəndə kəndində illik istehsal gücü 180 min ton olan iri metallurjiya zavodunun inşasının layihəsi ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə azərbaycanlı ekologlar ABŞ dövlətinə və Ermənistan ekologlarına da çağırış ünvanlayıblar.

Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lərin bəyanatında deyilir:

- Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurjiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq.

Bu metallurjiya zavodunun zərərli kimyəvi tullantıların bölgədəki ekosistemə böyük zərər vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyətən signaldır. Ermənistanın dağılmış sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Azərbaycan tərəfi ilə razılaşmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirini qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyasının kobud şəklində pozulmasıdır. Azərbaycan və Ermənistan həmin konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələn, bu zavodun ətraf mühitə təsirini qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədində qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarına, beynəlxalq öhdəliklərinə kobud şəkildə pozur.

Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosisiyasətinin aparılması yenilik deyil. "Metsamor" un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat

sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kobud şəkildə çirkənləndirib. Bu işə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti "Cronimet" bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.

Tərəfdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinə fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsinə üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.

Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanıyıb. Ermənistan ekolojiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur.

Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurmaqdan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sifir özünün iqtisadi maraqlarını ödəyir.

Biz Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Programı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi mürəzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi mürəzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu faktı reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.

Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurjiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyəti davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən ABŞ-nin Azərbaycandakı və Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.

Biz buradan Ermənistandakı ekofaallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfəət təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır.

1. "Yaşıl Dünya" Ekoloji Məarifləndirmə İctimai Birliyinin sədri - Elman Cəfərlı;

- "Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov;
- "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva;
- "Südan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Müəvini Amin Məmmədov;
- "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli;
- "Eko Alem" İB-nin sədri Sevil Yüzbaşova;
- "Sağlam Həyat Doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov;
- "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyinin sədri Qəmzə Yusubova;
- "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rəhilə Mehtiyeva;
- "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova;
- "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev;
- "Ekoloq" Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Rübəbə Hüseynli;
- "Səyahatlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıtılması İctimai Birliyinin nümayəndəsi Jalə Qaribova;
- "Ekoloji Maarifçiliyə Yardım" İctimai Birliyinin sədri Tarverdi Hüseynov;
- "Sağlam Mühit" Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev;
- "Feniks" Sağlam Həyat Təbliği İctimai Birliyinin sədri Şahin Hüseynov;
- "Təbii Dostlar" Gənclərin Ekoloji Maariflənməsinə Kömək İctimai Birliyinin sədri Elman Əsgərov;
- "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin sədri Emin Əliyev;
- "Səfaq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev;
- "Dalğa" Ekologiya və Təbii Sərvətlərin Qorunması İctimai Birliyinin sədri Natiq Hətəmov;
- "Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Cingiz Nəzərov;
- "Aran" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Nəsrəddin Kərəmov;
- "Pragma" Sosial İnkişafa və Ekologiyaya Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarov;
- "Ailə və Ətraf Mühit" İctimai Birliyinin sədri İlhamə Qurbanova;
- "Ruzgər" Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev.

Erməni faşizminin qanlı siması bu dəfə Şuşada üzə çıxdı

Şuşa həbsxanasının yaxınlığında aşkarlanan kütləvi məzarlıq hayların xalqımıza qarşı törətdiyi cinayət əməllərinin daha bir sübutudur

Birinci Qarabağ müharibəsi dövründə 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq itkin düşüb. Ötən illər ərzində Ermənistan tərəfi bu vətəndaşlarımızın taleyi ilə bağlı heç bir məlumat verməyib.

44 günlük müharibədən sonra da Azərbaycanın Hayastana qarşı əsas tələblərindən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir. Ermənistan isə hələ də bu tələbləri yerinə yetirməkdən cidd-cəhdlə boyun qaçırır.

Lakin işğaldan azad edilən ərazilərimiz minalardan təmizləndikcə o yerlərdə ard-arda aşkarlanan kütləvi məzarlıqlar Hayastanın niyə və insanların taleyi ilə bağlı məlumat verməkdən yayındığını əsl səbəbini açıq şəkildə ortaya qoyur.

Çünki qatil ermənilər Birinci Qarabağ müharibəsi dövründə ösir və girov götürüldükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq ölkəmizə qaytarmaq əvəzinə, onlara dəhşətli işğəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar.

Mənfur haylar düşüncülər ki, bu qanlı əməllərinin üstünü qara torpaqla örtəcəklər və heç kəs onların faşizm xislətindən xəbər tuta bilməyəcək. Amma hər ötən gün erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə cinayətləri faktlarla gün üzünə çıxır. Bu günlərdə Şuşada aşkarlanan kütləvi məzarlıq da elə bu qəbildəndir.

Bu həbsxanada azərbaycanlılara qarşı amansız zorakılıqlar törədilib

Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlıq Birinci Qarabağ müharibəsi günlərində bu türmədə girov saxlanılan və o zaman 12 yaşlı olan Cəmaləddin Süleyman oğlu Hüseynovun ösür və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi məlumat əsasında üzə çıxarılıb. İlkən olaraq 4 nəfərin meyitinin qalıqları aşkarlanıb.

Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıq bu həbsxanada azərbaycanlıların qanunsuz saxlanıldığı, onlara ağır işğəncələr verildiyi və orada amansız zorakılıqlar törətdiyi bir daha göstərir. Aşkarlanan bu məzarlıq da həmin qəndonduran hadisələrin bariz nümunəsidir.

Vətən müharibəsindən sonra ölkəmiz Qarabağ və Şərqi Zəngəzurdə sürətli minatəmizləmə əməliyyatı aparır və bununla həm də ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlər bir-bir ortaya çıxır.

İndiyə qədər Xocalının Fərrux, Xocavəndin Edilli, Ərəkül, Kəlbəcörün Başbəl və Zallar kəndlərinin ərazisində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında kütləvi məzarlıqlar aşkarlanıb.

Hayların insanlıq cinayətləri cəzasız qalmaqaca

Müvafiq qurumlar tərəfindən Şuşa rayonunun Daşaltı, Xocalı rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidməhəddi kəndləri və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan, eləcə də Şuşa həbsxanasının ərazisində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.

Həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizalar təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

44 günlük müharibədə hərə meydanında Ermənistanı məğlub edib ugradan Azərbaycan



dövlətinin növbəti prioriteti ölkəmizə qarşı törətdiyi cinayətlərə görə təcavüzkarın beynəlxalq hüquq müstəvisində də cəzalandırılmasına nail olmaqdır.

Birinci Qarabağ müharibəsi dövründə Ermənistan beynəlxalq hüquq normalarını və humanitar hüququn tələblərini kobud şəkildə pozaraq sayısız-hesabsız müharibə cinayətləri törədib. Həmin dövrdə Hayastan Ballıqaya, Qaradağlı, Ağdaban kimi faciələr törədib, 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı soyqırım həyata keçirib. Bu qırğın nəticəsində 613 günahsız insan xüsusilə amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. Həmin gün 1275 xocalı sakini girov götürülüb və erməni cəlladları tərəfindən amansız işğəncələrə məruz qalıblar.

Vətən müharibəsi dövründə də Ermənistan tərəfindən törədilmiş cinayətləri törədilib. 2020-ci ilin oktyabrında Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisi raket hücumuna məruz qalaraq insanlıq əleyhinə cinayətlər törədilib.

Hazırda Azərbaycan 30 illik işğal, eləcə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan tərəfindən törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymət verilməsi üçün vacib işlər həyata keçirir. Bu istiqamətdə atılan mühüm addımlardan biri isə Ermənistanın soydaşlarımızın insan hüquqlarına məsuliyyətini şəkildə pozmasına cavab olaraq, İrqi ayrı-seçkilik bütünlüklərini ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilmişdir.

Minlərlə faciəli tale

30 ildən çoxdur ki, dörd minə yaxın itkin insanımızın yaxınları, doğmaları səbirə, tükenməz ümidlə onların yolunu gözləyir. Lakin işğaldan azad edilən torpaqlarımızda aşkarlanan hər kütləvi məzarlıq bu ümidlərin sonu, ölümü olur.

Ürəyimizdəki "bəlkə bircə nəfər də olsa vətəndaşımız erməni qaniçnlərinin əlindən sağ qurtula bilib, yaşayır" gümanının axırı olur... Qarabağ və Şərqi Zəngəzurun hər yerində aşkarlanan bu məzarlıqlar minlərlə itkin vətəndaşımızın - körpələrimizin, uşaqlarımızın, yeni-yetmələrimizin, gənclərimizin, qocalarımızın taleyinin faciəvi sonunu, onların da erməni faşizminin qurbanı olduğunu açıq göstərmis olur...

Necə ki Vətən müharibəsində işğalçı məhv edərək torpaqlarımızı azadlığa qovuşdurmuşuq, eləcə də Birinci Qarabağ müharibəsi zamanı ösür və girov götürdüylər minlərlə vətəndaşımızın başına olmanın müsbətlər götürərək onları qətl edən erməni faşistlərinə haqq, ədalət və qanun qarşısında cavab verməyə məcbur edəcəyik və törətdikləri qanlı əməllərin bir-bir hesabını soruşacağıq.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Hayastanın ekoloji terroru bütün regionu təhdid edir

Sərhəddə metallurjiya zavodunun inşası digər qonşu ölkələrin ekosisteminə mənfəət təsir göstərəcək

Həm işğal dövründə, həm də işğaldan sonra ermənilərin Azərbaycana qarşı ekoloji terroru davam etdirdiyi açıq-aydın ortadadır. Otuz il ərzində Qarabağdakı evləri, tarixi və mədəni abidələri dağıdaraq vandallıqla məşğul olan ermənilər həmçinin meşələri qırıb, çayların suyunu çirkənləndiriblər.

Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurdə ekolojiyamaızda döymüş ziyarı hesablayan ekologlarımız bu məbəlğin çox yüksək olduğunu açıqlayıblar. Hayların vəhşiliklərinin nümunəsi işğaldan azad olunmuş torpaqlarımızın hor daşında, çığırında görünür. Böyük zəfərimizdən sonra kapitulyasiya aktını imzalamış barbarlara Laçından, Kəlbəcərdən çıxmaq üçün vaxt verildikdən də onlar öz vəhşiliklərini meşələri, evləri yandırmış bir daha sübut etdilər.

Müharibə bitdikdən sonra ekoloqlarımız Qarabağ və Şərqi Zəngəzurdə çaylarda aparılan monitorinq zamanı Ermənistan ərazisindən keçərək Azərbaycana daxil olan Oxçuçayda suyun yüksək səviyyədə çirkənlənməyə məruz qaldığını qeyd etmişdilər. Çayda çirkənlənmə o səviyyəyə çatmışdı ki, həta bionüxtəliflik məhv olurdu. Çay kənarlarında balıqların kütləvi ölümünə rast gəlinirdi.

Mənbəyi Zəngəzur dağ silsiləsində yerləşən transsərhəd çay Zəngilan rayon ərazisindən keçərək Araz çayına qovuşur. Çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda çirkənləndirən tullantıların Ermənistanın iqtisadiyyatına bir-biri ilə məsləhətlənmək üzrə ümumi öhdəliyini müəyyən edir. Konvensiya 1991-ci ildə qəbul edilib və 1997-ci ildə qüvvəyə minib.

Beləliklə, sənədlə dövlətlər üzvlərini öhdəliklərə götürürlər. Təbii ki, imzalandığı, üzvlər götürüldüyü hər bir öhdəlikdən boyun qaçıran, şərtləri yerinə yetirməyən Ermənistan yenə də imzasına hərmət etmir. Nəticədə öhdəliyi pozaraq Azərbaycanla sərhəddə ağır sənaye zavodunun tikintisinin ekoloji təsirlərini nəzərə alaraq heç bir məlumat vermir.

Bu işə Ermənistanın BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstində ətraf mühitə təsirini qiymətləndirilməsi haqqında Konvensiyasının müddəalarını kobud şəkildə pozmasıdır.

Bu, bir daha göstərir ki, Ermənistan heç bir beynəlxalq hüquq və normalara riayət etmir, eyni zamanda beynəlxalq iqtisadiyyatı da onun təbiətə, ekologiyaya vurduğu ziyanı, məruz qoyduğu çirkənlənməyə biganə yanaşaraq, Hayastanı məsuliyyətdən yayındırır.

Ermənistanın növbəti ekoloji terroru

İllərlə işğalçılıq siyasəti yürüdən, tariximizi, mədəniyyətimizi məhv etmək üçün öləndən gələni edən Ermənistan ekoloji terroru bitmir. Hayastan indi də

Hayastanın qanunsuz fəaliyyətləri təhlükə mənbəyinə çevrilib

Qanunsuzluqla bağlı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bəyanat yayaraq qeyd edib ki, Espo Konvensiyasının müddəalarına görə, konvensiya tərəfi öz ərazisində planlaşdırıldığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfəət ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırmalı, ətraf mühitə təsirini qiymətləndirilməsi ilə bağlı sənəd hazırlamalıdır.

Bəyanatda həmçinin bildirilib ki, Ermənistan konvensiyanın üzvi olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsire məruz qalan ərazilərdə iqtisadiyyatın transsərhəd ətraf mühitə təsirini qiymətləndirilməsi prosedüründə iştirakını təmin etməli idi: "Bildirik ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyasına çərçivəsində Ermənistanla qarşı iddia irəli sürmüş və Ermənistanın konvensiyanın müddəalarına əməl etmədiyini barədə qərar çıxarılmışdır".

Ermənistanın dağılmış sənayesinin Azərbaycanın ekoloji mühitinə ciddi mənfəət təsir göstərdiyi qeyd olunaraq iri mədəni müəssisələri olan Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddətdir ki, transsərhəd Oxçuçay intensiv şəkildə çirkənləndirdiyi əlavə olunub.

Bəyanatda o da vurğulanıb ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycan deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib: "Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərər vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq iqtisadiyyatı və məsələyə xüsusi diqqət göstərməyə çağırırıq", - deyər əlavə olunub.

ABŞ dövlətinə və Ermənistan ekoloqlarına çağırış

Dünya həmçinin Azərbaycanın ekoloji yönümlü QHT-ləri də yeni ekoloji

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"





9 İyun Beynəlxalq Arxivlər Günüdür

Milli yaddaşın xəzinəsi

Beynəlxalq Arxivlər Şurasının (BAS) 2007-ci ildə qəbul etdiyi qərarla 9 İyun Beynəlxalq Arxivlər Günü kimi qeyd edilir. Bəşəriyyətin arxiv irsinin qorunması, inkişafı və istifadəsinə xidmət edən BAŞ-nin isə bu il 75 ili tamam olur.

Dünya arxiv təşkilatlarının, cəmiyyətlərinin peşəkar təşkilatı olaraq Arxivlər Şurası fəaliyyətini bu sahənin effektiv idarələnməsi, bəşəriyyətin mədəni irsi olan arxiv sənədlərinin mühafizəsi, qaydaya salınması və istifadəsi sahəsində yeni norma və standartların müəyyən edilməsinə, arxivçilərin peşəkarlığının yüksəldilməsinə töhfə verən mötəbər qurumdur. Azərbaycan arxivçiləri də dünyada arxiv işi sahəsindəki yeniliklərin öyrənilməsində bu beynəlxalq təşkilatın təcrübəsindən və tövsiyələrindən bəhrələnilir, əlamətdar günlə bağlı hər il müxtəlif tədbirlər, müzakirələr, ekskursiyalar, "açıq qapı" günləri və digər maarifləndirici tədbirlər həyata keçirirlər.

Cəmiyyət üçün vacib sosial institut rolunu oynayan arxivlər həm də çoxsəhəli və universal informasiyanın saxlanıldığı elmi mərkəzlər olaraq dövlətin, vətəndaşların retrospektiv informasiyaya çıxartılmasını təmin edir, ölkənin siyasi, ictimai-iqtisadi və mədəni inkişafına təsir göstərir, idarəetmənin effektivliyini artırır, sosial hüquqların təminatçısı rolunu oynayırlar. Arxiv sənədləri insanın mənəvi zənginliyinin, dünyagörüşünün genişlənməsində, tarixi şəhürrun, milli özünüdərkini, milli qürurun formalaşmasında əvəzsiz mənbə, tarixi tədqiqatların aparılması üçün etibarlı informasiya bazası rolunu daşıyır. Arxivlərdə tökcə ciddi mədəni və tarixi informasiya resursları mühafizə olunmur, həm də hər birimizə həyatında bu və ya digər dərəcədə rol alan çeşid-çeşid informasiya mühafizə edilir. Fərdi xarakterli məlumatlar, doğum, ölüm, nikah, boşanma, təhsil, əmək fəaliyyəti, əmlak münasibətləri, təltif və digər əməliyyatlara dair məlumatlar da arxivlərdə saxlanılır. Arxivlərin bütövlükdə cəmiyyətin sosial-mədəni fəaliyyət sahələrinin inkişafındakı rolunu nəzərə alaraq qeyd edə bilərik ki, Beynəlxalq Arxivlər Günü tökcə bu sahədə çalışanların peşə bayramı deyil, həm də arxiv işinin inkişafına töhfə verən, ondan faydalanma və ona qiymət verən hər kəsin, Vətən sevgisi ilə yaşayan hər bir vətəndaşın bayramıdır.

Xalqın hafizəsi və yazılı yaddaşı olan arxiv sənədləri və arxivlər millətin mədəni dəyərlər toplusudur. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, mədəni irsin tərkib hissəsi olan arxiv sənədləri xalqımızın tarixini əks etdirən yeganə mənbə, həm də tariximizi təhrif edənlərin qarşısının alınması üçün mühüm vasitədir. Bu gün milli arxivlərimiz cəmiyyətin intellektual inkişafının məhsulu olan mədəni irsin qorunmasını və onun elmi məqsədlər üçün istifadəsi missiyasını ləyaqətlə həyata keçirən mühüm dövlət təşkilatlarıdır.

102 illik inkişaf yolunu keçmiş Azərbaycan arxivləri xalqımızın dövlətçilik tarixinin, onun sosial-mədəni inkişafının öyrənilməsi üçün qiymətli arxiv materiallarının saxlanıldığı xəzinədir. Çoxsaylı arxiv sənədləri təsdiq edir ki, tarixi torpaqlarımıza göz dikmiş yadelli qüvvələr tökcə Azərbaycanın maddi resurslarını istismar etməklə kifayətlənməmiş, həm də mədəni sənədlərimizə göz dikmişlər. Belə faktlardan birini Dövlət Tarix Arxivində (DTA) mühafizə olunan tarixi "Türk-mənçay" müqaviləsinin 3-cü bəndi təsdiq



edir. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Rusiya ilə İran arasında imzalanmış müqavilə tökcə Azərbaycan xanlığının Rusiyaya birləşdirilməsi ilə nəticələnməmiş, İran tərəfi Azərbaycan xanlıqlarına məxsus arxiv sənədlərinin 6 ay müddətində Rusiyaya təhvil verilməsinə öhdəlik götürmüşdür. Bu faktın özü arxiv sənədlərinin dövlətlər üçün nə qədər əhəmiyyət kəsb etməsinə bir daha təsdiq edir. Vaxtilə talan edilərək ölkədən çıxarılmış Azərbaycanla bağlı arxiv materiallarına bu gün dünyanı bir çox arxivlərdə rast gəlmək mümkündür. Respublikamızın dövlət arxiv xidməti təşkilatları əməkdaşlıq etdikləri ölkələrin dövlət arxivlərində mühafizə olunan Azərbaycanla bağlı sənədlərin müəyyən edilməsi, onların siyahılarının əldə olunması və xüsusi əhəmiyyətli arxiv sənədlərinin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır.

Azərbaycanda arxiv sənədlərinin sistemli şəkildə toplanması, mühafizəsi və istifadəsi işinə Xalq Cümhuriyyəti Hökuməti dövründə başlanılmışdır. Cümhuriyyət Hökumətinin Xarici İşlər Nazirliyinin tərkibində Çar Rusiyasının Azərbaycanında fəaliyyət göstərmiş yerli idarələrin yaranmış sənədlərinin toplanması və dərəcə məqsədilə xüsusi komissiya yaradılmışdır. Qısa müddət fəaliyyət göstərmiş həmin komissiyanın toplanmış sənədlər hazırda DTA-nın fondlarında nadir sənədlər kimi qorunub saxlanılır. İmperiya məmurlarının məxfi qıfılı hesababları, məruzələri, raportları və digər növ sənədlərdən ibarət bu arxiv materialları onların yerli müsəlman əhəliyə olan münasibətinin, milli münasibətlərinin qızışdırılmasında yürütdükləri millətçilik siyasətinin mahiyyətinin öyrənilməsində, habelə təqiblərə məruz qalmış dövrün görkəmli şəxsləri barədə ətraflı məlumat almaq üçün qiymətli mənbə hesab olunur. Cümhuriyyət hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının topladığı materialların 1918-ci ilin əvvəllərində erməni vandalları tərəfindən xalqımıza qarşı törədilən soyqırım aktının nəticələrinin öyrənilməsi və vəhşiliklərin beynəlxalq səviyyədə işfə edilməsində əvəzədləməz tarixi mənbə kimi qiymətləndirilir.

Dövlətin universal informasiya resursları kimi dəyərləndirilən arxiv sənədlərində milli dövlətçiliyimizin inkişaf tarixinin müxtəlif mərhələlərinin öyrənilməsində ilkin tarixi mənbə kimi xüsusi əhəmiyyət daşıyan çoxsaylı məlumatlar vardır. Bu sənəd xəzinəsi bizə vətən tarixinin son 300 illik dövrünü göz önünə gətirməyə, onu öyrənməyə, baş verməmiş hadisə və faktların elmi təhlilini aparmaqla nəticələr əldə etməyə, gələcəyə baxışımızı formalaşdırmağa imkan verir.

Dövlət arxivlərimizdə mühafizə olunan xüsusi qiymətli sənədlərin siyahısında Azərbaycan tarixinin bir çox qaranlıq məqamlarının öyrənilməsi və tədqiqi üçün son dərəcə əhəmiyyətli və oxucu üçün maraqlı olan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının Azərbaycan Milli Şurasının fəaliyyətinə dair arxiv materialları da vardır. Bu sənədlər xalqımızın fədakar oğulları və ideya sahiblərinin Azərbaycanın müstəqilliyi uğrunda apardıqları şərəfli mübarizənin şahidi olmaqla bizlərə həmin illərdə bölgədə gedən gərgin siyasi proseslər barədə ətraflı məlumat almağa imkan verir. Həmin sənədlərdən məlum olur ki, 1918-ci ilin fevralında Zaqafqaziya hakimiyyət orqanı kimi yaradılmış Seymin müsəlman fraksiyasının iclaslarında Zaqafqaziyanın müstəqil dövlət elan edilməsi, Türkiyə ilə münasibətlər, Rusiyadan gələn bölgəvi təcavüzü, Bakıda, İrəvan quberniyasında ermənilər tərəfindən müsəlman əhəlinə qarşı törədilən qırğınlar, vəhşiliklər və digər məsələlər geniş müzakirə edilmişdir.

Arxiv fondlarımızda saxlanılan Ermənistan SSR-dən Azərbaycanlı kolxozçuların və digər Azərbaycanlı əhəlinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin sədri tərəfindən 1947-ci və 1948-ci illərdə imzalanmış qərarlar belə faktları bir daha təsdiq edir. Ermənistanın Azərbaycanlıların köçürülməsinə yönəldilmiş və qərarlar ittiqat hökumətinin başında duranların ermənilərlə birləşərək xalqımıza qarşı yönəlmiş ön böyük repressiya və deportasiya siyasətinin təzahürü, XX əsrin əvvəllərinə qədər bu ərazilərə köçürülən ermənilərin həmin torpaqlarda daha geniş əl-qol açmasına yönəlməmiş ədalətsiz qərarlar idi.

Bu gün Prezident İlham Əliyevin Qarabağ və Qərbi Azərbaycan məsələləri ilə bağlı ölkə daxilində və beynəlxalq səviyyədə apardığı ardıcıl və məntiqli dövlət siyasəti erməni xislətinin beynəlxalq miqyasda ifşasına və tarixi ədalətin bərpasına istiqamətlənmişdir. Müzaffər Ali Baş Komandanın rəhbərliyi ilə beynəlxalq səviyyədə aparılan işlər, həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində olduğu kimi, çox tezliklə dünyada erməni mifinin darmadağın edilməsi və soydaşlarımızın tarixi torpaqlara qayıdışı ilə nəticələndirəcəkdir. Bu şərəfli missiyanın həyata keçirilməsi və tarixi ədalətin bərpasında dövlətin mötəbər informasiya resursu olaraq arxiv sənədlərinin əvəzsiz əhəmiyyəti vardır. Bütün bu qeyd olunanlar son 200 ildən artıq bir dövrdə Ermənistan-Azərbaycan münasibətləri kontekstində regionda baş vermiş hadisələrin obyektiv təhlili və həlli üçün arxiv sənədlərində tutulmuş faktların mövcudluğunu ortaya qoyur və bu sahədə fundamental elmi araşdırmaların aparılması üçün qiymətli mənbə olduğunu təsdiq edir.

Dövlət arxivlərimizdə peşəkar tədqiqatçılar tərəfindən elmi araşdırmaların aparılması üçün zəngin sənəd bazası mühafizə olunduğu kimi, həm də sənədlərdən somərəli istifadə üçün lazımı şərait yaradılıb. Bu sahədə qabaqcıl dünya ölkələrinin təcrübəsi öyrənilərək normativ hüquqi baza təkmilləşdirilib, istifadəçilərin, tədqiqatçıların arxiv sənədlərinə çıxarılması və çıxış imkanlarının genişləndirilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadəyə başlanılıb. Görülən tədbirlər, istifadəçilərin arxiv materiallarına giriş imkanlarının genişləndirilməsi həm də dövlətin ideoloji tapşırıqlarının daha somərəli həllini və iqtisadi aktivliyinin artmasına xidmət edir, yeni realılıqda cəmiyyətdə arxivlərin rolunun daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradır. Hazırda arxivlər mənbə yaratmaq və məlumat vermək istiqamətində, başqa sözlə, sənədləri toplamaq, saxlamaq, qeydiyyata almaq və istifadəçilərin arxiv materiallarına çıxış təmin etmək istiqamətində geniş fəaliyyət göstərilir.

Həsən HƏSƏNOV,
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi rəisinin müavini

ASELSAN-ın növbəti nailiyyəti

SİPER-dən DƏQIQ ZƏRBƏ

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının Uzun Mənzilli Hava və Raket Hücumundan Müdafiə Sistemi tələbini ödəmək üçün hazırlanmış SİPER Sistemindən həyata keçirilən donanma və akkumulyatorla inteqrasiya edilmiş sistem səviyyəli sınaq atışı ilə hədəf bərbə vurularaq məhv edilmişdir.

Sınaq əməliyyatı Hərbi Hava Qüvvələri Komandanlığının şəxsi heyəti tərəfindən həyata keçirilib. SİPER Product-1 Sistemi işə salınması ilə sistemin qəbulundan əvvəl son mərhələni tamamlayıb. Qəbul mərhələsindən sonra SİPER Product-1 Sis-



temi 2023-cü ildə Hərbi Hava Qüvvələri Komandanlığının istifadəsinə veriləcəkdir.

Keçmiş Türkiyə Müdafiə Sənayesi rəhbəri prof. dr. İsmail Dəmir (qeyd edək ki, İsmail Dəmir 7 iyun 2023-cü il tarixindən etibarən KARDEMİR KARABÜK DEMİR ÇELİK SANAYİ

VE TİCARET A.Ş. İdarə heyətinin rəhbəridir) Uzun Mənzilli Regional Hava və Raket Hücumundan Müdafiə Sistemi SİPER-in müvəffəqiyyətini açıqlayıb. Müdafiə Sənayesi rəhbərliyindən edilən yazılı açıqlamada hava hücumundan müdafiə raket sistemi SİPER layihəsi ilə bağlı son vəziyyət

paylaşıb. İsmayıl Dəmirin sosial media hesabındakı paylaşımında aşağıdakı ifadələr yer alıb:

"Türkiyə sənayesinin qoruyucusu olan SİPER, sahəyə enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu. Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gəc-gündüz çalışmaqda davam edirik! Təbrik edirik".

SİPER Product-1 Sisteminin sınaq atışı ASELSAN-ROKETSAN ilə əməkdaşlıq çərçivəsində Sinop sınaq mərkəzində həyata keçirilib. SİPER Product-1 Sistemi Türkiyənin laylı hava hücumundan müdafiə ehtiyaclarının milli qaynaqlarla qarşılama baxımından böyük əhəmiyyət kəsb edir. Regional hava hücumundan müdafiə çərçivəsində strateji obyektləri düşmən hücumlarından qorumaq üçün hazırlanan SİPER, uzaq məsafədə və paylanmış arxitekturalarda hava hücumundan müdafiəyə imkan verəcəkdir. SİPER layihəsi ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE ilə ortaq şəkildə həyata keçirilib.

Bakıda "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisi açılıb

"Baku Crystal Hall"da İqtisadiyyat Nazirliyinin Dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatlığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisi açılıb.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif

sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi Ulu Öndərin ölkəmizdə sahibkarlıq sənədlərinin bərpasına və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və di-

gər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur. İyunun 10-dək davam edəcək sərginin başlıca üstünlüyü burada iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır. Sərginin təşkilinə Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası", "Prestig kimya", "Gədəbəy mineral suları", "Moon Qrup" və "BHB strateji və kreativ media agentliyi" tərəfindən də dəstək göstərilib.

"Bakı KOB Evi"ndə sahibkarlarla görüş keçirilib

Biznes subyektləri ilə görüşdə "Malları daxilə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda edilmiş son dəyişikliklər və yeniliklər barədə ətraflı məlumat verilib, sahibkarların maraqlandıran suallara cavablandırılıb.

İqtisadiyyat Nazirliyinin təşkilatlığı ilə "Bakı KOB Evi"ndə sahibkarlarla görüş keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri iştirak ediblər.

Görüşdə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli qərarı ilə "Malları da-

xildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda edilmiş son dəyişikliklər və yeniliklər barədə sahibkarlara ətraflı məlumat verilib. Qeyd olunub ki, mexanizm emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən malların daxilə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxilə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və mürtəbat prosedurları barədə təqdimat olub.

Daxildə emal gömrük proseduru barədə iş adamlarının maraqlandıran məqamlarla bağlı müzakirə aparılıb, suallar cavablandırılıb.

Qeyd: Daxildə emal - müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisində gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. "Malları daxilə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"na edilən dəyişikliklərə əsasən, prosedurdan istifadə edən sahibkar alqı-satqı müqaviləsi əsasında xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində emal edərək istənilən ölkəyə ixrac etmək imkanı əldə edir. Dəyişikliklər nəticəsində həmçinin daxilə emal xüsusi gömrük proseduru ilə bağlı sənədləşmə prosesi də sadələşdirilib.

Qriqoryanın guya Azərbaycanın sərhəddə vəziyyəti gərginləşdirdiyi barədə iddialarının heç bir əsası yoxdur

İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu, Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə

hərmt etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxil məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoyulmamış bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir. Məsələn, Ermənistan Təhlükəsizlik

Şurasının katibinə xatırladıq ki, Ermənistan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir.

"Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərinin Azərbaycan qanunvericiliyinə və müvafiq prose-

durlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçmələri bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub.

Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələf gətirən təhlükəli ritorikadan çəkinməyə çağırır, əsaslı yerə Azərbaycanı ittiham etməklə, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzünə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik", - deyə məlumatda vurğulanıb.






"Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur" kitabı nəşr edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) "Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur" kitabını nəşr edib.

Mərkəzin Mətbuat xidmətindən AZƏRTAC-a bildirlə ki, Prezident İlham Əliyevin tövsiyələri əsasında tərtib edilmiş kitabda 1988-ci ilin fevralından başlayaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə oymaqlar, oronimlər və hidronimlər haqqında ensiklopedik məlumatlar öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyektini kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılıb, bu ərazilərin areal etnonimləri izahlı təhlil edilib. Əsasən dilçilər, tarixçilər, coğrafiyaşünaslar, alimlər, tədqiqatçılar, siyasətçilər, müəllimlər, tələbələr üçün nəzərdə tutulan kitab hamımızın bilməli olduğumuz tarixin bəzi qaralıq səhifələrini oxuculara təqdim edir.



Kitab Qarabağ və Şərqi Zəngəzuru qədim türk-öğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir. Kitabın müəllifləri Nazim Vəliyev və Tahir Kazımlı, layihə rəhbəri BBMM-in Himayəçilik Şurasının sədri, Xalq yazıçısı, akademik Kamal Abdulla, layihəyə məsul Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, elmi redaktoru isə AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevdir.

Xatırladaq ki, bundan əvvəl indiki Ermənistan Respublikasının ərazisində tarix-coğrafi adların dəyişdirilməsi və saxtaşdırılması faktlarına həsr edilən "Həqiqətin onomastikası" kitabı nəşr edilib. Kitab Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Törtür Olimpiya İdman Kompleksinin açılış zamanı etdiyi çıxışda indiki Ermənistan ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycan alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi-alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə çap edilib.

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psi-

xoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi

qulluqçularla görüşüblər. Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımı tövsiyələr verilib. Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasını milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb. Sonda hərbi qulluqçular maraqlandıran suallar cavablandırılıb.

Daşkəsəndə müharibə iştirakçılarında veteran vəsiqələri təqdim edilib



Daşkəsən Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarında "Müharibə veteranı" vəsiqələri təqdim edilmişdir.

Tədbir Dövlət himninin, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bərdəqiqətlə sükutla yad edilməsi ilə başlanmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əliyev çıxış edərək diqqətə çatdırmışdır ki, müstəqil Azərbaycanın qüdrətli və nizami orduya malik olması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir: "Ulu Öndərin siyasi kursu bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir".

Sonra söz tədbir iştirakçılarında verilmişdir. Çıxış edənlər qeyd etmişlər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü ordulari sırasındadır. Bu orduda xidmət etməyi gənclərimiz özləri üçün böyük şöhrət hesab edirlər. Müdafiə Nazirliyinin əməkdaşı Elbrus Mehdiqanov tədbirin əhəmiyyətini qeyd etməklə Prezident İlham Əliyevin müharibə veteranlarına göstərdiyi hərtərəfli diqqətdən söz açmışdır.

Tədbirin sonunda 400 nəfərdən çox müharibə iştirakçısına vəsiqələr təqdim edilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Paşinyanla erməni lobbisi arasında "soyuq müharibə" başlayıb

Hayastanda dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür

Hayastanda sürətlənən iqtisadi tənəzzül ölkədə indi də yeni işsizlərdən yaranmasında, fəaliyyətini dayandıran müəssisələrin sayının sürətlə artmasına səbəb olur. Erməni mediası yazır ki, bu gediş ölkədə hansısa istehsalatdan danışmaq mümkün deyil. Postmüharibə dövründə baş nazir Paşinyan komandasının böyük əksəriyyəti yeni kadrlarla əvəzlənə də, bu, hansısa ciddi dəyişikliyə səbəb olmayıb. Bir çox dövlət qurumlarında məmurların ixtisarı da vəziyyəti dəyişdirir.

Özü də bu ixtisarlara güc strukturlarını əhatə etmir. Bu fonda da erməni mediası yazır ki, əslində Paşinyan hərbi-polis rejimi yaratmaqda maraqlı olduğu üçün ixtisar prosesini bu şəkildə aparır. Çünki möhür hərbi-polis rejimi şəraitində o, hakimiyyəti təhlükəsiz sayır.

Digər tərəfdən, bu ixtisarlara Paşinyan rejimi büdcə xərclərinə qənaət etməyi düşünür. Amma buna rəğmən, Hayastanın büdcəsinin formalaşdırmaq hökumət üçün gətirdikcə daha böyük müşkülə çevrilir. Digər tərəfdən, formalaşan büdcənin əsas hissəsi korrupsiya sayəsində ölkə rəhbərliyinin cibinə axır. Əslində bir müddət əvvəl bu faktı "Transparency International" antikorrupsiya mərkəzi təsdiq etmişdir. Qurum Hayastanda son illərdəki dövlət satınalmalarını araşdıraraq belə qənaətə gəlmişdir ki, ölkədə büdcə vəsaitlərinin israf olunması davam edir. Belə ki, dövlət satınalmaları, demək olar, həmişə eyni şirkətlər tərəfindən yerinə yetirilir. Müxtəlif məlumatlara görə, bu şirkətlərin hakimiyyətlə sıx əlaqəsi var. Məsələn, eyni şirkət yuyucu tozdan ofis mebelinə qədər hər şey satır.



Dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyacları üçün sifarişləri öz adamlarının adlarına açılmış şirkətlərə sifariş verərək pulların bir hissəsini sonradan geri alırlar. Belə vəziyyət isə Hayastanın iqtisadi tənəzzülünü daha da sürətləndirir. Üstəlik, baş nazirin aparatı bir nəfərdən satınalmalar etməklə digər qurumlardan geri qalır. "4rd.am" saytı yazıb ki, bu o deməkdir ki, Hayastan baş nazirinin aparatının rəhbərləri icra orqanında rəqabət-siz olaraq istədikləri şirkətdən satınalmalar edirlər. Ən azı bunu rəsmi məlumatlar göstərir. Məsələn, Paşinyanın rəhbərlik etdiyi strukturun işçiləri ərzaq tədarükü və texniki xidmət üçün 200 min dramlıq müqavilə imzalayıb. Məlumatla görə, icra orqanı başqa bir müqavilə ilə "Vino Vino" MMC-dən 70 min drama 3 ədəd "Nairi" konyakı alıb. Baş nazirin aparatı həmçinin 97 min drama şirkətlərdən biri ilə bağlanmış müqavilə əsasında çay, kofe, konfet, salfetlər alıb. Burada məsələ, ümumiyyətlə, pulda deyil, fenomenədir. Yəni Nikol Paşinyanın əvvəllər parlament tribunasından rədd və tənqid etdiyi

iş tərzini indi öz kadrları böyük məmnuniyyətlə həyata keçirirlər.

Bunların fonunda ölkə daxilində bütün dayaqların itirən, xalq arasında heç bir nüfuz olmayan mövcud Hayastan hökuməti üçün daha bir problem müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisi ilə yeni ziddiyyətlərin yaşanmasıdır. Artıq erməni lobbisi Paşinyan iqtidarından üz döndərərək onu ölkəni böyük problemlərə sürükləməkdə, ayrılan yardımları mənimləməkdə ittiham edir. Bu səbəbdən ki, erməni lobbisinin Paşinyan hakimiyyəti əleyhinə etiraz aksiyalarını durmadan genişləndirir. İndi baş nazir xaricə səfərlərində erməni lobbisi ilə görüşlərdən qaçır, lobbistlər isə buna cavab olaraq rəsmi İrəvana təzyiqləri artırır.

Hesab edilir ki, hadisələrin bu səpkidə inkişafı lobbistlərlə Hayastan hakimiyyətinin toqquşmasını daha şiddətli hala gətirəcək və bu, Paşinyan üçün müsbət heç nə vəd etmir. Çünki lobbistlər həm maliyyə baxımından böyük imkanlara malikdir, həm də onların müxtəlif siyasi, iqtisadi kanallarla Hayastanın bütün təbəqələrinə, o cümlədən iqtidara yetirincə təsir vasitələri var.

Ümumiyyətlə, təhlillər göstərir ki, bu gün Hayastanı iflic vəziyyətinə gətirib çıxaran Nikol Paşinyanın yeridirdiyi siyasətdən təkə ölkə daxilində deyil, dünyadakı erməni diasporu və lobbisi də narazıdır. Xarici ölkələrdə yaşayan ermənilər, həmçinin erməni icmaları indi müxalif qüvvələrə dəstək verənlərinin daha açıq şəkildə bildirirlər.

Elçin CƏFƏROV,
"Azərbaycan"

B İ L D İ R İ Ş

"Xalq Sığorta" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 16.05.2023-cü il tarixli qərarına əsasən, Kurbanau Raman Direktorlar Şurasının üzvü vəzifəsindən və Vəliyev Roman Alpaşa oğlu İdarə Heyətinin sədri vəzifəsindən təyinat edilmişdir.

"Xalq Sığorta" ASC

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatçı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tabeliyində olan struktur idarələr üçün elektrik mallarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 19 iyun 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1177

Tender komissiyası

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000740 (Total UAN 32) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000736 (Premium 15-30-15+ME) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000735 (Premium 30-10-10+ME) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000734 (Premium 15-15-15+2,5MgO+ME) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000742 (NOVABOR) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000734 (Premium 15-15-15+2,5MgO+ME) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000741 (NOVA CROP Zn 10) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000737 (Premium 5-5-40+ME) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000739 (Planta Mass) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000744 (Codex Cal) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Balakən Toxum" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 000743 (Terra Grant) nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya siyasət şöbəsi	- 538-56-60
Məsəl kitabı	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitabı müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,

Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajian-news.az
azreklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5772
Sifariş 1432

Qiyməti 40 qəpik